



Aydın QACAR

Qarşımda iki seçim, iki Qusarçaylı var.

Biri, misraya düzdüyü Vətən çiçəklərinin gözəlliyindən məst olub bayılan, oxucusunu da sehləyib məst edən və bu çiçəkləri, gülləri, naz dəlisi qız bənövşəni, təzə-tər saxlamaq üçün "Çixart ürəyimi, üstə sər, saxla"-deyib heyrətə salan Şairdir.

İkincisi, uca kürsülərdən "Sən, ey isticlalımın əbədiyyət sancağı- Azərbaycan bayrağı!" deyib hayqıran, ancaq dörd yanına baxanda, "Bəs niyə bir zəfər yox, bu boya zəhm içində?" sualları ilə öz icinə qısılan şair;

"Ağlaya-ağlaya Qarabağ deyib, Şuşanı bazara çıxara bilən" bu qədr alçağın, haramzadanın haradan peyda olmasına təəccüblənən, "Bu millət, bu millət, bu millət mənim" deyib yanan, sızlayan şair;

hər tərəf "iftira, yalan yuvası, əsarət yuvası, talan yuvası" olduğunu yazsa, desə də, "Düzümlü xalq" brendinə özü də sadıq qalan, neçə illərdi "Lazım gəlsə" laylasında yatıb xoranaq çəkən, uyuyan xalqla bir yastığa baş qoyan şair;

bütün bunlarla bərabər, "hər şəhid qəbrində can havası var, qısa havası var, qan havası var" nigarançılığ, təşvişi içində vurnuxan şair!

Məsələ burasındadır - susmaq, loyal olmaq, ölkəni bürüyən talana, yalana göz yummaq da hələ heç nəyi həll etmir, gərək, hakimiyyətin mədiyyə xoruna qoşulub "ha-kış-ta..." deyəsən, nə çalınrsa, o dinqıra süzəsən.

Tapşırıq gəldisə,

təngənfəs ekrana çıxıb, saxta kədər, dərin pafos içində sənə kinonun qapısını açan adamı, yaş yuyub-quru sərəsan-Faxrəddin Manafov kimi. Telman Adıgözlov, Fuad Poladov hansı günahın sahibli idilər? Harda, nə vaxt, kimə, nəyə etiraz edib günaha batmışdılar? İşlədikləri teatrda vida mərasimlərinin keçirilməsinə belə, "dobro" verilmədi, urvatsız edildilər.

İkinci Qusarçaylı növbəsin gözəlin, səhəbat uzun olacaq!

Birinci Qusarçaylıdan başlamaq istəyirəm.

Mən Məmməd Araz sayəsində dağ, dərə, daş dilini bilirdim, Musa Yaqub duyumunda palıd, vələs, meşə dillərini anlayıb, duya bildim.

Ramiz Qusarçaylı oxuyalı isə nərgiz, süsən, bənövşə dillərini, arı, kəpənək, çiçək sirlərini öyrəndim.

Hər üçü Vətənin həzin, kövrək, yeri gələndə də sət, ötkəm, Daş, Çiçək, Yarığan, Yastan, Arı, Leylək, Bal dilləridi!

Məmməd Araz şeirinə qanadlarından "bir dağ döşü, bir daş otaq" eyvanından seyrə dalıb "qayaların lal dilini başa düşmək" nə qədər hüzurlü, nə qədər möhtəşəmdisə, Ramiz Qusarçaylı şeirinin zərifliyində, tikana sancılmış kəpənək dili, qız bənövşənin çiçək dili, naz dili, Şair qüdrətini və şəni vəsf etdiyi Azərbaycan bayrağı şeirinin, sərkərdə, komandan, ər dili, ərən dili o qədər hüzurlü, o qədər möhtəşəmdi.

"Yarpağını qoparıb, budağını öymərəm, öymərəm ay meşələr, Çüyürlərin qaçmasının daha məndən aralı, dizlərimin üstündə yatsalar da dəymərəm, dəymərəm, ay meşələr" laylası, oxşaması, şirin nağıl dilidi "Leyləklərin çöp yuvası", "Bu dünyanın qara daşı", məndən ötrü dildən də şirin Musa Yaqub doğmaları sözə çökülmüş tabloları, şəkilləridi... Bu tabloların üstündə, həmişə al-əlvan bir göy

Bu, arı işi deyil...

qurşağı da olur -bir ucu göydən-səmädan, bir ucu da Musa Yaqub poeziyasından asılmış.

Mən hər dəfə bu göy qurşağının altından keçmək istəyində oluram - bu keçidi Musa Yaqub sözünün altından keçmək kimi qəbul edir və edəcəyəm.

12.05.1999-da gənc şair haqda yazmışdım, deyirdilər, "barıtın" çox etmişən. Qəzeti Məmməd əmiyə aparıb, onu sevimləmək istəyirdim, "Süfrəmiz sözsüz qalmaqdadır, belə bir gənc nəsəl yetişir" - demişdim. Yazıya xeyli baxıb, oxuyub, soruşmuşdu:

-Tanıyırsan? İnsan kimi...

-Yoox, hardan tanıyırsan? Ayaqüstü görüşmüşük, vərəqlərdə verdiyi, hər biri üç bənddən ibarət olan, cəmi 25-30 şeiri var. Mən də bir şeirini qəzetdən oxuyub bəyənmişdim. Görüşüb dəstək olacağam. Qəzeti kənara itələyib, üzünü yana çevirmişdi...

İlahi, o uşaq məsumluğu, körpə küsəyənliyinə dünyanı verərdim...

O vaxtdan o məqamın, o anın üstünə əlimi qoyub, gözümün, zehnimin ekranından heç vaxt silinməyəcək o zamanı dondurub saxlamışam!

Gülxanım müəllimə gülümsəyərək, - "Sənə qışqırır", -deyib, sakit səsə əlavə etmişdi:

-**Bu yaxınlarda Naxçıvana, Hüseyin Cavid tədbirinə Bakıdan bir təyyarə adam gedirdik. Heydər Əliyev özü də, gedənlər hamısı da gəlib Məmmədlə görüşürdü. Sənin bu təzə şairin də ordaydı, nə yaxın gəldi, nə də salam verdi bizə...**

O vaxtdan nə az, nə çox, düz, 21 il ötür! Və mən indi ilk dəfədir Məmməd Arazdan qeyri, digər bir şair haqda yazıram.

Etiraf da edirəm,

bu illər ərzində, elə təkə Musa Yaqub, Ramiz Rövsən şeiriyyəti ilə neçə dəfələrə dolub daşmış, öz şirəmdə boğulmuşam. Ancaq əlimə qələm alıb, bir-iki şeiri incələyib- açıqlamaq, əzizləyib-oxşamaq ləzzətindən özümü məhrum etmiş, o həsi-halı yaşamaq xoşbəxtliyini özümə rəva görməmişəm!

Hər dəfə o məsum Məmməd Araz silueti, o körpə küsəyənliyi gözələrim önündə canlanmış və o nəhənglikdə insanı, dahini dodaq büzən uşaq kimi əzizləyib oxşamışam:

-Hamısını "akk..." edərəm, qoy çıxıb getsinlər, nə işim var mənə onlarla? -deyib, əslində özümü ovdub, soyudub, fikrimdən daşındırmışam.

...Gənc şairimlə də bir-neçə il əlaqə saxlayıb, yaradıcılığını izlədim. İlk kitabçası da çıxdı, uğurların da qeyd etdik, evində də oldum, dostum bəzi etiraflarda da bulundu:

-Aydın müəllim, sizin məqalədən sonra, özüm bir neçə dəfə öz şeirlərimi təhlil etmə istəmişəm, ancaq heç nə alınmış ki, alınmış...

Yeri gəlmişkən, təhlil, təfsir müəllifdən xüsusi fəlsəfi-poetik duyum, xridarlıq tələb edən, kəşf etmək, açıqlamaq elmidir. Dağ çayı öz yatağının daşını, torpağını, elmi dildə desək, fiziki-kimyəvi özəlliklərini necə yuyub, öz canına, suyuna qatırsa, söz, yazı da insanın içini, duyğularını eləcə yuyub özüne qatır. Yəqin, həm şeir yazmaq, həm də öz yazdıqlarını təfsir etmək bu səbəbdən alınmış.

Dostum öz şeirlərini təhlil edə bilmədiyi kimi, mən də heç vaxt şeir yazsa bilməyəm, yazmamışam. Baxmayaraq, ən azı, yeniyetmə yaşlarda əksər oğlan və qızlar, belə cəhdlər edirlər, mən etməmişəm...

Mövzuya qayıdıram...

Ramiz Qusarçaylı ilə bağlı bu təlsimi "Facebook"-Feysbuk sındırıb!
Doğrudan da, möcüzədir bu sosial

şəbəkələr - insana kütlə aurası, izdiham effekti yaşadır. Bir də ayılıb görürsən, axının ən gur yerində Ramiz Qusarçaylı ləngərində, Adilə Nəzər ahəngində! Sabir Yusifoğlu, Kəmaləddin Qədim, Çiçək Mahmudqızı, Xatirə Fərc əurasından! Ayaz Arabağının çox sanballı bir-iki şeirinə rast gəlib heyran olsam da, izləyə bilməmişəm. Bu qrupa mən öz içimdə, yumurta "ansambl Çinqixana" -Ramiz Qusarçaylı ansamblı deyirəm, yaxşı mənada. "Ay işığı"nın üzvlərində. Dostluğumda Azərbaycanın klassik şair və yazıçıları, mətbuat kapitanları, digər əqidə və məslək dostlarını da var. Əlaqələrin çox genişlənməsini istəmirəm, sözə mənavi tələbat yarananda "başmaqlarımı" çıxarıb, "Ay işığına" keçmək və bu doğma ərazidə bir qədər bardaş qurub oturmaq kifayət edir.

Feysbukda sonuncu paylaşımı:

Aydın Qacar
14 Yanvar 2017.



Gül gülə ötürər, sünbül sünbülə,

Yaşıl heydər salar, al vurar məni.

"Nə gizlədim, daha Ramiz Qusarçaylı oxumağa qorxuram, yaxşı mənada! Hər vaxtla çalışıram, uzaq olum Onun şeirlərinin aurasından! Özümü tanıyırsən bilərəm, bir-iki addım da atsam, sonra mümkün olmayacaq o cazibədən, o sehdən çıxmaq. Ancaq tam yüklənməmişəm bu qısa feysbuk tanışlığımın yaratdığı imkanlar həddində -obyektiv, tərəfsiz bir təhlil, təfsir, əzizləmə, oxşama, oxucu açıqlaması yazmaq -yazmaq istəyirəm Ramiz Qusarçaylı poeziyasının məziyyətlərindən. Nə vaxt "dəm gələcəyimi" özüm də bilmirəm..."

Beləliklə, Ramiz Qusarçaylı. Kiçik replikalara atırdım: "Güldə-çiçəkdə, arıda, kəpənəkdə SİRR qoymadı bu Şair!!!"

Hər gül üstü bir arının iş yeri, Ləğyində dodaq yeri, diş yeri... Əlini Söz qanına batdığımı Ramiz Qusarçaylı özü etiraf etdi!

-Söz-söz ürəyimi üzürsən, Şair!!!
Var olasan!

- "Çiçəklər zoğalın sarı gülüşü" - gözəl ifadədir, xoşbəxt etdi məni bir misra...

"O gün Ramiz müəllimin kəpənək qanadlı misralarına "Güldə-çiçəkdə, arıda, kəpənəkdə sirr qoymadı bu Şair" gileyi yazıb, paylaşmışdım.

Ustad həmin paylaşmaya bir şeir də əlavə edib. Bir bəndin sizinlə paylaşır və şeirşəfli dostlardan xahiş edirəm, bu misralarla sözləşən bir düyməçəli, butalı gül şəkli tapıb, şairin öz şəkli ilə qarışıq qoysunlar bura. Bizimki şairlə gülün təmasın yaratmaq, sonra kim kimin yaxasın nəyənən açar (nəfəsləmi, baxışlami), nəyənən düymələr (sözləmi, duyğulami) - özləri bilər, biz intim məsələlərə qarışmırıq ki...

İluq bir baxışdan çatlardayım, Məh də yaxasını açar, düymələr, Ürəkdə min duyğu, min söz, düymələr - Qaynayıb-qarısar gül, adam, belə..."

Və intensivlik beləcə artan xəttlə girdi:

"Ramiz müəllim, gözəl şeir təkə heyrət deyil, mən ümumiyyətlə sevdiiym şeirlərin hətta ətrini, qoxusunu da duyuram:

Bu həsrətin baxmaq olmur üzünə, Baş açmıram qarışığına, sözü nə, Sənsizliyim güman dolu xəzinə Tərpət məni, tala məni, çap məni...

"Sənsizliyim güman dolu xəzinə" - təkə bu misrının tutumuna bir quzu düşür! Ancaq mən indi ətraflı incələmə aparmaq yox, Sizin bu gözəl şeirinizdən burnuma bir tel də (vurgulayıram, cəmi birçə tel) Məmməd Araz ətri qarışdığımı və çox məmnun, məsəd olduğumu bildirmək istəyirəm. Bunu poeziyaya ərki çatan oxucu kimi deyir və Məmməd Arazın "Unut məni" şeirindən həmin misrını xatırladıram: "Unut məni, aldat məni, at məni..."

Bu şəkildə isə, "yaşıl heydər salıb, al vurub səni, şair", düz deyirsən! Seçilən uşaqlıq pozası elə tarazlayıb, elə duruldu ki, oxucu inanır - bu halda quş da dimdiyində qaldıra bilər, hələ desən, qarışqa da ağzına alıb apara bilər şairi... Təbiətin bir parçasısan...

Gül gülə ötürər, sünbül sünbülə,

Yaşıl heydər salar, al vurur məni.

Ümumiyyətlə R. Qusarçaylımın içində yeniyetmə kənd uşağı hələ də boy verib durur... Məncə, onun poeziyasının gücü də elə bu saflıqda, bu ilkinlikdədi!

Şair dilində sözlərin necə daş kimi yonulmasına da, daşdan çıxan fikirlərin şairin özünü necə yonmasına da baxmaq istəyənlər döndə-döndə oxusunlar bu şeiri.

Dilimdə daş kimi yonulmuş sözüm, Yonur daşdan çıxan fikirlər məni. Bir yandan yığılıb doluram özüm, Bir yandan əndərib tökürlər məni.

Asib ürəyimi şaqul yerinə, Ölcürəm daşların düzlüyünü mən.

Asib ürəyini şaqul yerinə daş düzlüyü ölçən Şair!

Əvvəla, şaqulun görünüşçə ürəyə bənzəməsi çox maraqlı tapıntıdır, hələ düzlük ölçməsin demirəm! Sizin bu gözəl şeirinizə, yonulmuş, cilalanmış sözlərinizə böyük məmnuniyyətlə mən də ürəyimi şaqul edib, tarazlıq, ölçü çıxarar, ruslar demiş, bir "obmer" edərdim.

Sonra mənim Məmməd Araz haqda olan yazıma Ramiz Qusarçaylı rəy bildirmişdi: "Məmməd Araz gəncliyimin ruh şairi olub, bu gün də ruh şairim olaraq qalır...Ata ocağımda olub, toyuma gəlib, tez-tez görüşmüşük, ustadım olub. Yeri behişt olsun!..."

Gözəl ziyalı Aydın Qacarın Məmməd Araz haqda etdiyi bu yazı məni bir daha Məmməd Arazlı dünyama çəkib apardı, o illəri bir də yaşadım...Var olun, Aydın müəllim!"

Ramiz Qusarçaylı: "Oxudum, doymadım, bir də oxudum...Belə yazıları oxumurlar, yaşayırlar. Oxuya-oxuya Məmməd Arazla qovuşdum, onunla ilk görüşdən başlayaraq bütün görüşlərimi yaşadım bir də... Nə yaxşı ki varsınız, Aydın müəllim! Sizin bu səkildə yazılarınız toplanan kitabınızı istədim, tənhə-

liğimi unudardım, M. Araz kimi könlü aşıqlarım baş-baş qaldım...Əli Kərim, Sərdar Əsəd, Musa Yaqub kimi könlü aşıqlarım da görüşdürün məni...Var olun!"

Aydın Qacar: "Ramiz müəllim, Siz də Məmməd Araz kimi məni arkəyünləşdirib, ədəbiyyata, sözə çəkirsiniz. Allah şairliyi sizə böyük saxavətlə ata etdiyi kimi, məşallah, böyük də ürək verir! Adla rını çəkdiyiniz poeziya nəhəngləri, mənim də kumirim - heyrət büclərində. Dediklərinizi ustad tapşırığı kimi qəbul edir və Sizi xoş sözləriniz, gözəl şeirlərinizlə birlikdə bağrıma basıram".

Ramiz müəllimin bu foto - paylaşımına da sevinmişdim:

"Çox sevdiyim, özümə ruhən doğma, yaxın bildiyim, poeziyalarının vurğunu olduğum, bu iki gözəl şairlə - Musa Yaqub və Ramiz Qusarçaylı ilə, əfsus ki, fiziki təmasım, əyani tanışlığım yoxdu. Ancaq 70 -ci illərin lap əvvəlindən, "qız istəyən" vaxtlardan düzəltdiyim və bu günə kimi də qalan dəftərimə köçürülən ilk şeirlər Məmməd Araz və Musa Yaqubdan olub. Ramiz Qusarçaylı isə feysbuk dostumdur.

Ramiz müəllimin Buynuzda gedib, Musa Yaqubu ziyarət etməsi, boynuna qol salıb şəkil çəkilməsi məni elə sevindirir, elə göylərə qaldırır ki, hardasa qışqançlıq, paxıllıq da edirəm, yaxşı mənada!!! Az qala, mən başqasını yanıma çəkəndə, qızım Əfşanənin gəlib, qolumu götürüb öz boynuna saldığı kimi, Ramiz müəllimin qolumu çəkib, özüm onun yerində olmaq, "mənimdi" demək istəyirəm.

Dəftərimdə olan

özünün bir misrası ilə böyük ustadı - Musa Yaqubu yad edirəm: "Çiçəklərin salmasını qoy başını aşağı, bircəsinə dərməmə; bənövşəyə, laləyə yaman üz göstərmərəm."

Adilə Nəzər: Bu görüşün təşkilatçısının da mən olduğumu unutmayın)) Bu dəfə siz də gədərsiniz bizimlə, inşallah, Aydın bəy.

Aydın Qacar: Təklifinizi qəbul edirəm, şairlərlə təmas mənim üçün poeziya bayramı olar!"

Bir haşiyə:

Adətən, Feysbuka əl uzadanda, gözüm əsasən poeziya, mənə yazı axtarır, fikirləşirəm, görəsən, bu gün kimə əsir düşəcəyəm? Elə ilk səhifədən bir mətn tapıb oxudum, Ağalar Bayramının ifasında bir-iki şeir dinlədim, artıq dozamı almış oluram. İndi bir qədər ironiya ilə "layk ədəbiyyatı" deyilən və günümüzün reallığı olan bu sosial şəbəkələr artıq həyatımızın mühüm bir parçasına çevrilib - ənənəvi qəzet-kitab epoxasını çoxdan arxada qoyub. Bəli, internet insan üçün telefonun, televiziyanın kəşfindən daha möhtəşəm bir nəsnə olmaqla bizi idarə edir.

Və mən bu yazıyı başlayıb, Feysbuk arxivimdə kiçik araşdırma edərkən, bir də xəbərit tuturam, sən demə, Ramiz Qusarçaylı poeziyası haqda mənim elə kifayət qədər təhlili paylaşmalarım var. Baxmayaraq kompyuter, telefon istifadəçisi kimi, heç sən deyən, şeirşəfli də deyilmə, ancaq tapa bildiklərimi təqdim edirəm:

1."Gedəsin dünyamın axırından"

"Sətrinə gül adları düzməkdən yorulmayan, bezməyən, bir misra xətrinə ölüb getməyə hazır olan şairin, kəpənək qanadlı bir misrasından başlamaq istəyirəm. Kəpənək dalınca qaçmaq-tutmaq kimi uşaq əyləncələri, böyük müşahidələri hamıya tanış olsa da, şəxsən mən bu şeiri oxuyandan, "tikana sancılan kəpənək" görməmişdim. Kimdi cücüyə, qarışqaya, kəpənək qurusuna-ölüsünə fikir verən? Lap fikir versən belə, bu materiallarda gözəllik aramaq heç ağılımda da gəlməyib.

(ardı 9-cu səhifədə)



(əvvəli 7-ci səhifədə)

Di gəl ki, "Gedəsən dünyanın axırına-nacan" şeirində "Tikana sancılan kəpənək kimi, meh döyə şeirinin qanadlarını" misralarını oxuyub, necə demək olar, mən bu lövhəni görməmişəm?

Görməmişdim, ancaq bu şeiri oxuyub da görürəm! Vənəinki görür-duyur, hətta əllə toxuna da bilirəm bu RƏSMƏ, bu TABLOYA. Əslində, heç kəpənək qanadı "söz konusu" olmaya da bilər. Əsas odur, bu misralarda Ramiz Qusarçaylı şeirinin, meh döyən qanadları çırpır, yellənir, ürək kimi döyünür, damara, qana qarışıb süzlülür həssas oxucunun canına!

Şeirin arasına yükləndikcə, şair sənə yarpaq arasından sarıköynək də göstərir, bulud arasından ay da süzdürür, sən də şairə qoşulub şəhli nergiz könlü alırsan, hətta bənövşəyə ov da olursan.

Hələ bu azmış kimi, coşdurub yamada yovsan dənizin, yuyub dalğa-dalğa duruldu da səni şair. Bu duruluqdan sonra dörd üyütməyə dəyirman nə görək, "dən daşı çəkməz" kimi nigarançılıq nə görək?...Sadəcə, "dərini quzutək qırıp" gedirsən və problem bitir.

"zillənməsi" ifadəsi ilə zövq oxşayır. Və əfsus ki, Ramiz Qusarçaylı adı ilə assosasiya yaradacaq Qusarçay haqda namərdlik edib, bir söz demir Şair! Və

**"Elim can-can...
Obam can-can..."**

Qübbəm, Qubam Azərbaycan!" nidaları ilə seiri bitirir...

Həmişə belə olub - kiminə Vətən sər-vətlərini qamarlamaq, kiminə də Vətən təəssübü çəkmək düşüb bu Azərbaycan adlı məmləkətdə. Əlinə, qoluna, tərəsinə qüvvət Şair!

Ramiz Qusarçaylı: Sizin hər rəyinizi şeir kimi oxuyuram, oxumuram e, gözüme təpərim... Bu məmləkətin bənərsiz təbiətini Sizin yazdığımız rəylər daha da dolğunlaşdırır mənim üçün, var olun, dəyərlə Aydın müəllim!"

3. Yazda yağın qar

Qusarçaylı şeri həmişə heyrləndirib mənə.

Çiçək yanlışlığına bax: "Bakirə çiçəklər kəpənək bilib, Öpər ləçəyinə ələnən qarı."

zin hər rəyiniz mənə öz şeirim kimi doğmadı, özizdi!

Aslan Məmmədov: Göründüyü qədər, Məmməd Araz sehrindən qurtarmamış Ramiz Qusarçaylı sehrinə düşmüşünü, verdiyiniz izahlarla mənə də şeir oxumağı sevdirdiniz."

5. Bu çiçək axşamı, bu gül axşamı

"Gözəl şeir, mətin təkə oxunmur, həm də yaşanırsan və mən də Ramiz Qusarçaylının bu şeirini oxuyarkən keçirdiyim yaşantıları bölüşmək istəyirəm. Şeirin bu "gül ləklərini" gəzəndə, oxuyanda, dinləyəndə hər dəfə düşünürəm -görəsən, nə vaxtsa heyrətsiz oxumaq, dinləmək mümkün olacaqmı bu şeirləri?! Elə bil, şair gül dükənində çiçək bağlatdırır. İçində nələr yoxdu?"

...İlk bəndədən şairin abırlı, həyalı, bakirə, zəhmətkeş arıları yanında ləçək soyunan, öz gözəlliyindən məst olmuş, qayğısız, işsiz Gül gözəllərinin sehrinə düşürsən:

**Gül elə soyunur ləçəklərini,
Arılar üzünü yana çevirir.**

Yaxud gülün rənglərini hamımız görürük, bilirik, bəs gülüşün necə, onun da

Bu, arı işi deyil...

Təkə bu "qırmaq" sözünün quzu gözəlliyinə fikir verin -"otlamaq" demir, haa!...

Qaldı şairin "bu mizan-tərəzi mən daşı çəkməz" intizarına, bunun da həlli var - "özünü daşlara çırpıb" gedirsən...

Və beləcə, nəzm ilə yazılmış gözəl bir hekayətin sonuna çatır, inanırsan-şair qüdrəti hər şeyi yarıncıq qoydura da bilər, dünyanın sonunda alaçıq qurdura da! Ta ki, ürəyin, duyumun, təbiətlə anlaşığı olsun!

Bu, artıq oxucunu məsud edən nəticədi...

Var olasan Şair, şeirini bitirib qələmi yerə qoyanda, ürəyindən tikan çıxırsan, məmnun qalasan, məsud olasan-biz oxucuların kimi.

Ramiz Qusarçaylı: Qardaş, var ol!!! Söz tapmıram deməyə...Allah yar olsun, daha nə deyim!!! Bir daha təşəkkürlər!!!

2. Şah düzündə yazılan şeir...

"Ramiz Qusarçaylının Şah düzündə yazılmış bu şeirini oxuduqca qulaqlarımda, yaddaşımda nədənsə "Nəsimi" filmi, Əlinə qalası, "Şair, məni vəsf et!..." xitabı səslənir. Bu gözəl şeir də VƏSFDİR - Vətən gözəlliyinin, Vətən təbiətinin vəsfi!

**A Şah dağım, Şah səngərim,
Şah duruşum, Şah ləngərim...**

Şair bir şeirin ləngərində oxucusunu həm Şah dağına, Şah düzünə, Şah səngərinə qaldırır, həm də Şah düzünün gül üzündən gül üzdürür-məhz üzdürür, dərdirmir. Ümumiyyətlə, şeiri diqqətlə oxuyub görün, "gül üzün" felini ustad qələmi necə və neçə haldan hala salır...

Hələ iki daşın arasında, Şair fürsət tapıb, yenə də Qız bənövşəyə, Naz çiçəyinə "dağlar qızı" deyib nazlandırır, oxşayır bu təbiət gözəllərini...

**Dağlar qızı, Qız bənövşəm,
Naz çiçəyim, naz bənövşəm,**

Və neçə-neçə sirlərini (!) bildiyinə, üzlərində əvvəllər "dodaq yeri, diş yeri" gördüyünə (!) eyham vurur, arı adı çəkir...

Beləliklə, şair sirr açmaqdan tənqə gəlməyə də, özü "Səslə məni,Tənqə, gəl, Gözəllikdən tənqə gəlir" iddiasında bulunur, oxucusunu "Başı daşlı Daş minarənin daş nəfəsinə, daş hənirinə qulaq kəsdirir.

"Xınalığım, Xan nağılım," -deyib də Təngəltindən birbaşa Xınalığa yol alır...

**Xınalığım, Xan nağılım,
Xana-xana şan nağılım,**

"Qalam üstə göyüm göynər" misrasıyla tarixə qiyam-etiriz edib, Qudyalçay sularına "qerib" möhürü vurur, dağ çayının

Yazda yağın qar ömrünün ölçü vahidinə fikir ver: "Bir yağım..."

Göy sünbülün, yaşıl zəminin "bəyaz düşüncə"sinə qoşulma, görüm!?"

Təbiətin sənə rəhmi gəlsin, ay Şair, günəş bəyaz düşüncəli sünbülünü, gülünü tez itəsin.

Yaşıl arzuların üşüməsin, donmasın, quşların bədgüman olub geri qayıtmaq haqda fikirləşməsin, qarışqana, arına, barı yarılan bala dovşanına Allah dözümlü, səbr versin, Ramiz müəllim! Şeirin adamı o qədər məst edir ki...

**Yazda yağın qarın gəlişi sirlə,
Ağardar bir anda yaşıl otları.**

**Bahardan xoş soraq gətirən quşlar
Təzədən geriyyə qayıtmaq istər.**

**Yüklü qarışqalar, yüklü arılar,
Üşüyər, bu sirdən baş açma bilməz.**

**Bir bala dovşanın bağı yarılar,
Nə dayana bilməz, nə qaça bilməz.**

Ramiz Qusarçaylı: Təşəkkürlər, dəyərlə dost! Nə gözəl ki, Sizin kimi təbiəti yaşayan və yaşamın təbiətini ürəyə köçürən qardaşlarım var! Var olun, Aydın müəllim!"

4. Yığılır

"Ramiz Qusarçaylının gül-çiçək, bənövşə haqda çoxsaylı şeirlərindən sonra qar qızımız Bənövşə özünə gözəl bir soyad da tapmış oldu -Qız bənövşə! Şəxsən mən Ramiz Qusarçaylını oxuyalı bənövşə sözünü mütəlak "Qız bənövşə" kimi işlədirəm! Bənövşə görəndə, yanımdakı adama göstərib "Bax, bu çiçək şair qızıdır, Qız bənövşədi", deyirəm...

**Dərd ürək-ürək dərilir,
Bənövşə qız-qız yığılır.**

Allah qələmini həmişə belə həssas-ince, dadlı-duzlu eləsin, ürək-ürək çiçək dərdi dərəsən, gözüne ulduz yığılasan, Şair! Şit adamlar yerinə -təbiət həmdəmin olsun, duz

**Elə artır şit adamlar
Bədənimə duz yığılır...**

yerinə - canına-ruhuna çiçək şehi yığılırsın, nəfəsinə dağ mehi qarışsın...

Şeirin ikinci bəndində isə, şair müdrikliyi təbiətlə fəlsəfəni qovuşdurur. Bu bəndin iki misrasın atalar sözü kimi də işlətmək olar:

**Vicdan da papaq kimidi
Atdın, üstə toz yığılır...**

Ramiz Qusarçaylı: Təşəkkür edirəm, dəyərlə qardaşım, hörmətli Aydın müəllim! Nə yaxşı ki, VARSINIZ!!! İnanın, Si-

rəngləri varmı? Özü də insan gülüşünün yox ha, ağac gülüşünün! Və ümumiyyətlə, ağaclar gülə də bilirmiş, bəyəm?! Sən demə, gülürmüş, həm də - RƏNGLİ?!

Şair "çiçəklər zəğalın sarı gülüşü" deyəndə, bu yozuma həm heyrlənir, həm də inanırsan və fantaziyası olan oxucu bu axına düşüb özü də kəşflər etməyə başlayır, ağacların SEVİNDİYİNƏ də inanır - bu da oxucu kəşfi! Göz önündə neçə-neçə çiçək açan şaftalı, badam, alma, ərək SEVİNCİ sıralanmağa başlayır... Və bundan sonra göyəm ağaclarının "göm-göy dil" açması sıradan bir həqiqət olur.

Şeir oxunduqca, oxucu görür ki, şairin "xəbərciliyi" də varmı - təbiət onu özünə mərhəmət bilib, heç nəyin gizlətmədiyi halda, şair bu etimadı doğrultmur, bütün pünhanları açıb töküür, təbiətdə sirr qoymur, hay salıb bütün aləmə car çəkir:

**Üşüyür qum üstə yarıp çiçəyi,
Meh öpür lillənən dodaqlarından.**

Öpür öpsün da, ay şair, görək, elə yeri, yatağı ilə açıqlayasız?...Bundan sonra hansı arı, hansı kəpənək yarıp çiçəyinə yaxın düşər, qısqanclıq belə yaranır da... Düzdü, mən oxucu kimi şairin günahından keçirəm -"lillənən dodaq" ifadəsini ədəbiyyata, sözə gətirdiyinə görə, çünki bu vaxtadan soyuqdan "göyərən" qız dodaqları tanyardıq.(Ərk edib deyim ki, növbəti misrada gələn "qarağacların" sözü yerinə oturmur, -mənə, "ağacların" kimi daha uyğun səslənər.)

Şeir oxunduqca, səsinin budağından asılan sarıköynəklərə, gözləri qamaşan qarışqalara heyrlənib, nəhayət, çatırıq "Bənövşə gözündə nazlı giley"ə. Neyləyir şair, bu çiçək axşamı, gül axşamında?

Neyləyəcək, "sıxır bir laləni, görür, qan çıxır!!!"

Əli söz qanına batır şairin... Əli qana batan şair nə deməli, nə söyləməli:

**Şairlik adında nə varsa, hər şey
Süzülüb bu axşam canından çıxır...
Bu çiçək axşamı,
bu gül axşamı.**

Beləcə, bir şeirin, bir heyrlətin sonuna yaxınlaşıb, "Yaşıl su çiçəyim yaşıl şam kimi, mənə də bir yaşıl axşam gətirər", ümidli ilə şair də, oxucu da şeirdən ayrılır və oxucu artıq, axşamın "yaşıl"lığına təcübəlmir. Bu an dilinə, damağına, canına da bir şirinlik yayılır, etiraf edirsən- "dadım bu axşamın şirinliyini", ancaq "bu balı nə arı, nə şan gətirər!"

Bəli, doğrudu! Düzdü! Bu, arı işi deyil! Bu, baldan da şirin Sözü şəfti-şəkəri!!! Bu, insan oğlunun-Şairin, Ramiz Qusarçaylı qələminin sehri, möcüzəsidir -qanımıza, canımıza süzülür...